

Biz gəlmişik, öz torpağımızda, öz yurdumuzdayıq – Vətənimizdə, Qarabağımızdayıq!



dünyaya məhz bu mesajı veririk.

Ermənilər bu torpaqlarda həyata keçirdikləri vandalizmlə göstərdilər ki, həmin ərazilər heç vaxt onların olmayıb. Onlar bunu da çox yaxşı bildirdilər ki, gəc- tez işğal edikləri torpaqları boşaltmaq məcburiyyətində qalacaqlar. Təbii ki, insan özünə məxsus olanı hər zaman qorumağa can atar. Bu, insan oğlunun ta əzəldən sahib olduğu bir düşüncədir. Və elə bu kontekstdən yanaşdıqda, birmənalı olaraq deyə bilərik ki, əgər bu torpaqların onların olduğuna əmin olsaydılar, o zaman qurub-yaradardılar. Bunlar isə tam əksinə, mövcud olanı yerlə-yeksan ediblər, daş üstündə daş qoymayıblar. Gədərayaq belə, işğal altında saxladıqları bütün bölgələrdə bu illər ərzində yaşadıkları evlərimizi, istifadə etdikləri təbiətimizi yandırır-yaxdırlar. Onlar illərlə həyata keçirdikləri dağıdıcılıq siyasətini 44 gün ərzində daha da sürətlə davam etdirdilər...

Kapitulyasiya aktı imzalanandan 6 gün sonra, cənab Prezidentin Füzuli rayonuna səfərində qeyd etdiyi kimi, Şuşaya Zəfər yolunu çəkməyə başlandıq, infrastrukturunu yenilədik, işıq, su, qaz çəkildir, yaşamaq üçün lazım olan bütün şərait yaradılmağa başlandı. Bu gün burada keçirilən ədəbiyyat, sənət tədbirlərinin hər biri Heydər Əliyev Fondunun himayəsi ilə baş tutur. Bu gün həm Heydər Əliyev Fondu, həm də dövlət rəhbəri İlham Əliyev və

gördükcə daha dərindən anlayırdıq ki, biz qayıtmışıq, biz qələbə çalmışıq və artıq bu inkaredilməz bir faktdır. Və bütün dünya bu reallığı qəbul etmək məcburiyyətindədir. İllərin həqiqətinə dayanan reallıqdır bu. Vaqif Poeziya Günləri də həmin reallıqlardan biridir.

Şuşada Vaqif məqbərəsinin yenidən açılışını sadəcə mədəniyyətimizin bir qələbəsi, yeni bir səhifəsi kimi dəyərləndirməməliyik. Bunun arxasında güc var, potensial var, qüdrətli büdcə var, "dəmir yumruq" var. Bir tərəfdən pandemiya ilə mübarizə edən, digər tərəfdən müharibədən yeni çıxan ölkə olmağımıza baxmayaraq, biz işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinə başladıq, mədəniyyətimizin arxasında iqtisadi potensialımızın dayandığını nümayiş etdirdik. İstər "Xarıbülbül" festivalı, istər Vaqif Poeziya Günləri, istər bundan sonra keçiriləcək mədəni tədbirlər, həmçinin 7 may tarixində Şuşanın Prezident tərəfindən mədəniyyət paytaxtı elan edilməsi dünyaya bir mesajdır.

Şuşa bizimdir, Şuşa Qarabağdır, Şuşa bundan sonra da hər zaman mədəniyyətin beşiyi zirvəsində qalacaqdır. Şuşada keçirilən və keçiriləcək bütün mədəni tədbirlərin arxasında güclü, xoşbəxt Azərbaycan layihəsi var. Bunu bütün dünya bilməli və qəbul etməlidir!

Əşirdirsinizmi, biz gəlmişik! Biz buradayıq- özümüzün olan, bizim olan öz torpağımızda, öz yurdumuzdayıq! Və

və əzəmətinə nümayiş etdirən tarixi 10 dekabr "Zəfər Paradi" keçirildi.

Hər zaman, hər bir vaxt yanımızda olan qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə siyasi və hərbi elitəsi "Zəfər Paradi"ndə iştirak etdi.

Hər iki qardaş ölkənin prezidentləri "Zəfər Paradi"ndə tarixə düşəcək nitq söylədi, bütün dünyaya bir daha birgəliyimizi, həmrəyliyimizi, sarsılmazlığımızı nümayiş etdirdilər. Hər kəs də bundan öz payını götürdü.

Müharibə itkisiz, qansız-qadasız, şəhidsiz başa gəlmiş. Qələbə asanlıqla qazanılmış. Biz də 44 gündə 3 minə yaxın şəhid verdik, minlərlə, Vətən sevdalıımız ərazi bütövlüyümüzü uğrunda sağlamlığından keçdi, əlil, qazi oldu. Bizə qələbə sevinci bəxş edən bu qəhrəmanların hər birinə borcluyuq, onların hər birinə minnətdarıq. Nə etsək də, onların borcunu ödəyə bilmərik və bilməyəcəyik də.

Müzəffər Ali Baş Komandanımız başda olmaqla, hər birinin qarşısında dərin ehtiram və hörmətlə baş əyirik. Vətən uğrunda şəhid olanlar fəxrimiz, qürurumuz, dik duruşumuz, şanımız-şöhrətimiz, baş tacımızdır!

Müharibənin başa çatması ilə dağıl-aranlı Qarabağımızın dirçəldilməsi, cənnət məkanına çevrilməsi yönündə işlərə start verildi. Bu fakt Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir. Müharibədən çıxmış dövlətlər, adətən, uzun illər özünə gələ bilmir. Çünki bütün müharibələr iştirakçılara çox baha başa gəlir. Dağıntıların, ölüm hallarının olması labüddür. Bunları aradan qaldırmaq üçün iqtisadi güc lazımdır. Belə bir güc Azərbaycanda müşahidə olundu və müharibə başa çatandan az müddət sonra dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident işğaldan azad edilmiş Azərbaycan ərazilərinə yollandılar və erməni vandalizmini öz gözələri ilə gördülər. Bundan sonra həmin ərazilərdə əbədiq-quruculuq işlərinin aparılması üçün müvafiq tapşırıqlar verildi, sərəncamlar imzalandı.

"YAŞAT" Fondu və "Dirçəliş" Fondu təsis olundu, Milli Məclis tərəfindən ilin sonlarında ilk qələbə, zəfər büdcəsi qəbul edildi. Dövlət başçımızın sərəncamı ilə yurd yerlərimizin bərpası üçün ilkin olaraq 2 milyard manat vəsait ayrıldı.

Ən əsası, müzəffər Ali Baş Komandan ən sadıq silahdaşı birinci xanım Mehriban Əliyeva ilə birlikdə Qarabağımıza, Füzuliyyə, Cəbrayıl, Ağdama, Şuşaya, cıdır düzünə və digər bölgələrimizə tarixi səfərlərini reallaşdırdı. Hər dəfə də tarixi açılışlar, təməlatmalar yaşandı, tarixi bəyanatlar səsləndirildi.

İki qardaş ölkənin prezidentlərinin birgə imzası ilə tarixi Şuşa Bəyannaməsi–Müttəfiqlik Bəyannaməsi imzalandı və bir daha dünyaya nümayiş etdirildi ki, hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanla Türkiyə qoşa qanad kimi birgə addımlayacaq və qarşılıqlına keçmək, yollarına çəpər olmaq istəyənləri birlikdə əzib, dəf edib keçəcək, yollarına davam edəcəklər. Və bir neçə gün öncə isə bu sətirlərin müəllifinin də iştirakçısı olduğu daha bir zəfər, qələbə yaşandı.



Şuşada Azərbaycan boyda olan nəhənglərimizin–Vaqifin, Üzeyir bəyin, Bülbülün muzeylərinin, məqbərələrinin, heykəllərinin, büstlərinin açılışı oldu, təxminən 29-30 illik həsrətdən sonra Vaqif Poeziya Günləri bərpa edildi, rəsmi açılış yaşandı.

Mən Şuşada olarkən sevincimdən bütün dünyaya səslənərək demək istəyirdim ki, biz Şuşadayıq, biz Qarabağdayıq!

Həmin gün həyatımın, elə bizimlə birlikdə Şuşada olan hər kəsin ən dəyərli səfəri, ən yaddaqalan günü idi. O gün Qarabağın göz bəbəyində, "mərkəzində" paytaxtında, Azərbaycın mədəniyyət paytaxtında idik. Şəxsən mənim üçün bundan böyük xoşbəxtlik, bundan böyük qürur ola bilməzdi. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, böyük nümayəndə heyətinin, Azərbaycanın tanınmış yazıçıların, şairlərinin, sənət adamlarının iştirakı ilə Vaqif Poeziya Günlərinə start verildənə sevincimin həddi-hüdudu olmadı. Biz əsl qələbə sevincini yaşayırdıq.

Prezident İlham Əliyevin göstərişi ilə çox qısa müddət ərzində təmir edilmis, dövlət başçısının qeyd etdiyi kimi, 39 il öncə ulu öndərin 59 yaşında onun özünün iştirakı ilə açılmış olan bu məqbərəni illər sonra bu gün vətəndaşlarımızın, dünya ictimaiyyətinin özünə yenidən açmış olduq. Möhtəmə Prezidentimiz dedi ki, o zaman mənim atam 59 yaşında idi, indi mən 59 yaşındayam və bu təsadüf deyil. Bəli, bu təsadüf deyil, bu həqiqətdir, bu bir zərurətdir. Və mən düşünürəm ki, bizim bugünkü qələbələrimiz, bu gün sevinc hissi ilə keçib gəldiyimiz zəfər yolu da təsadüf deyildi. Bu, Azərbaycanın həqiqətinin, ədalətinin zərurəti idi. Biz burada doğulmuşuq, biz burada var idik, biz burada varıq və hər zaman da olacağıq. Bax budur əsas məsələ. Bu gün biz bütün fəaliyyətimizlə, bütün addımlarımızla

Mehriban Əliyevanın təmsalında Qarabağda nəhəng quruculuq işləri həyata keçirilir. Bu quruculuq işləri nəticəsində Qarabağa əvvəlkindən gözəl sima veriləcək, buralar əvvəlkindən daha cənnətməkəna çevriləcəkdir. Bu gün burada, Vaqifin məqbərəsi önündə cənab Prezidentin ətrafında toplaşmış bu anları əbədləşdirmək hər bir insana, xalqa nəsib olmayacaq.

İllərin həsrətindən, ədalətsizliyindən sonra, nəhayət ki, biz qalib gəldik. Biz müqəddəs şəhid ruhlarının qarşısında baş əyərək, qazilərimize sağlamlıq dileyərək, bir daha deyirik ki, biz bu torpaqlarda əzəldən olmuşuq, varıq, olacağıq, qalacağıq və Qarabağı, Şuşalı Azərbaycanımızın Zəfər yolları durmadan böyüyəcək, genişlənəcəkdir.

Bir daha Şuşamızın, cəmi Qarabağımızın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu dünyaya nümayiş etdirildi. Bu tədbirlər həm də tarixi qələbəmizin dünyaya nümayiş idi.

Beləcə, 2021-ci ilin 29 avqust tarixi həyatımın ən silinməz və unudulmaz gününə çevrildi. 3 gün doğma Şuşada olduğumuz müddətdə möhtəşəm duyğular içərisində idim. Şuşaya bizi zəfərə aparən Zəfər yolu ilə getdik. Bu yolun inşası kapitulyasiya aktı imzalanandan cəmi 6 gün sonra başlamışdır. Bu yolla irəlilədikcə zəfərin möhtəşəmliyini sanki bir daha hiss etdik. Şuşa lövhəsinin vurulduğu dağın ətəyinə çatdıqımız zaman duyğularımız o dağın ən zirvə nöqtəsindən də uca idi. Şuşanın özündən qələbəmiz daha açıq aydın görünürdü. Erməni vandalları tərəfindən doğma Şuşamızın bərpad vəziyyətdə salınmış, təbii ki, bunu təəssüflə, kövrəkliklə qeyd edirəm – küçələrdə, məhəllələrində gəzib soydaşlarımızı, balaca uşaqları gördükcə bu qələbənin mahiyyətinin dərinliyini daha dərindən anlayırdıq. Qarabağımıza yeni sima bəxş edən zəhmətkeşlərimizi, əmək insanlarımızı, polislərimizi, əsgərlərimizi

əbədi olaraq da qalacağıq, quracağıq, yaşayacağıq öz Vətənimizdə! Qarabağımızda!

Baxmayaraq ki, artıq Şuşadan qayıtdığımız gündən xeyli müddət keçib, hələ də təəssüratdan ayrılı bilmirəm. Artıq heç bir zaman olmayacaq düşüncəsində olduğumuz bir zamanda birdən-birə mümkünsüzün mümkünə çevrilməsi, 30 illik həsrətdən sonra 44 gün içərisində əldə etdiyimiz möhtəşəm qələbələr, Qarabağımızın gözbəbəyi olan Şuşanın azad edilməsi, ən nəhayət isə Azərbaycan insanının o torpaqlara yenidən ayağının toxunması – həqiqətdən də həyatı boyu hər insana qismət ola bilməyəcək yaşantılar, anlardır. Və biz bu anları yaşadıq.

Təbii ki, biz bütün bunları, bu anları bizə yaşadan müzəffər Ali Baş Komandanımız, xilaskar Prezidentimiz İlham Əliyevə borcluyuq. Səfər çərçivəsində cənab Prezidentlə öz-özünə danışıq imkanını qoruduğumuz üçün özümü çox xoşbəxt hesab edirəm. Elə orada Prezidentimizin özünə xitabən dedim ki, cənab Prezident, Siz bizə bir əfsanə yaşadırsınız, ne yaxşı ki, Siz varsınız, ne yaxşı ki Sizin kimi Prezidentimiz var. Bu gün bu kəlmələri təkcə mən demirəm, bütün Azərbaycan vətəndaşları deyir, hər kəs eyni fikirdədir, həmrəydir. Hətta mən deyirdim ki, bizim qələbəmizin təməli, müjdəçisi, məhz bu həmrəylik olmuşdur. Bunu artıq beynəlxalq və yerli ekspertlər də qeyd edir: müharibə dövründə qələbənin əsas amillərindən biri xalq, dövlət, ordu birliyi olmuşdur.

Bəli, biz artıq Şuşadayıq, biz artıq Qarabağdayıq! Qayıtmışıq, oturmuşuq və əbədiyyən də qalacağıq! Qarabağ Azərbaycandır!

Jalə ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

"Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşməne sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarındandır ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır".

Bu, Azərbaycan Prezidenti, qalib sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına tarixi müraciətidir. Bu müraciətin, bu tarixi sözlərin səslənməsindən bir il ötür. Düz bir il öncə, 2020-ci il sentyabrın 27- də təcavüzkar və işğalçı Ermənistanın növbəti qanlı təcavüzü və fitnəkarlığına cavab olaraq, Prezident, Ali Baş Komandan İlham Əliyev şəhər saatlarında rəşadətli Azərbaycan Ordusuna, Silahlı Qüvvələrimizə bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına başlamaq, "Döyüş, vurl!" əmri verdi.

27 sentyabr 2020-ci il tarixə İkinci Vətən müharibəsinin başlanması, böyük qələbə və tarixi zəfərə gedən yol kimi düşdü. Müharibənin elə ilk saatlarında Azərbaycan Prezidenti Azərbaycan Televiziyası (AzTV) vasitəsilə xalqa tarixi müraciət etdi: "Bu gün şəhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqələrimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbiçilərimiz arasında itkilər, yaralanmalar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır".

Müzəffər Ali Baş Komandan bəyan etdi ki, Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqələrinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. "Bu, erməni fəşizminin növbəti təzahürüdür" –deyərək, ölkə Prezidenti birmənalı və qətiyyətli şəkildə mövqeyini ifadə etdi ki, biz haqq yolundayıq, bizim işimiz haqq işidir, biz zəfər qalacağıq!

Tarixi müraciətdən bir neçə saat sonra isə Təhlükəsizlik Şurasının iclasını çağırən Ali Baş Komandan ilk müjdəni dilə gətirdi. Ölkə başçısı uğurlu əks-hücum əməliyyatı zamanı düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük zərbə vurulduğunu, həmçinin, əks-həmlə nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edildiyini bəyan etdi.

Eyni zamanda, bir daha vurğuladı ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birlişmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümü müdafiə və işğal edilmis torpaqlarımızı işğalçılardan azad edəcəyik.

Həmin gün, axşam saatlarına yaxın isə ali qanunverici orqanın, Milli Məclisin təcili xüsusi iclası çağırıldı və ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı qərar layihəsi qəbul olundu. Dərhal da Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən imzalanaraq, hüquqi status aldı. Bakı şəhəri də daxil olmaqla, ölkənin bir neçə bölgəsində hərbi

vəziyyət tətbiq olundu. Sentyabrın 28-də isə ölkədə qismən səfərbərlik elan edildi.

Minlərlə Azərbaycan genci, Vətən sevdalıları valideynləri ilə birlikdə Səfərbərlik və hərbi çağırış üzrə rayon xidmətlərinə axışdılar, ata-analar öz övladlarını sevinc göz yaşlarıyla, dualarıyla Vətənin, Qarabağın müdafiəsinə yola saldılar.

Həmi bir andaca müsəlləh əsgərə döndü, dövlətinin, ordusunun və Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi.

Ali Baş Komandanın rəşadətli ordusu, igid, qəhrəman Azərbaycan oğulları, Vətən sevdalıları da ilk gündən murdar və alçaq düşmənin başına şimşək, ildırım kimi çaxdı, onu hərbi texnika və canlı qüvvə sarıdan böyük itkilərə məruz qoydu, işğal altında olan yurd yerlərimizi bir-bir, kəndbəkənd murdar düşmən tapdağından azad etməyə, tənizləməyə başladı.

Talış, Suqovuşanı, Murov dağının bir neçə yüksəkliyini erməni işğalından azad edən Azərbaycan Ordusu tezliklə Cəbrayıl, Füzulini, Hadrutu, Ağbəndi, Zəngilanı, Qubadlı, Daşaltını, Xocavəndi, Laçının və Xocalının bir neçə kəndini düşmən tapdağından xilas etdi, onları yenidən azadlığına qovuşdurdurdu.

Zəfər dalınca zəfər, qələbə ardınca qələbə yaşandı, yaşadı! Azərbaycan Ordusu, mərd, cəsur Azərbaycan oğulları. Nəhayət, düz 28 il 6 aylıq həsrətdən, nisgildən sonra, noyabr ayının 8-də Qarabağın tacı, göz bəbəyimiz Şuşa işğaldan azad olundu.

1992-ci il mayın 8-də bizdən, canımızdan, ruhumuzdan zorla qoparılmış Şuşamız 2020-ci il noyabrın 8-də öz ruhuna, Azərbaycanına qovuşdu və bunulla da 44 günlük İkinci Vətən müharibəsinə lərinin beli qırıldı.

Noyabrın 9-da düşmənin növbəti böyük və ölümcül zərbəsini vuran Azərbaycan Ordusu bir qəsəbə, onlarla strateji yüksəklik daxil olmaqla, 72 kəndi işğaldan azad etdi və bundan sonra artıq düşmənin məğlubiyyətdən, geri çəkilməkdən, diz çökməkdən başqa yolu qalmadı.

Elə noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Bununla da 44 günlük İkinci Vətən müharibəsinə son qoyuldu.

Azərbaycan xalqı düşmən üzərində tarixi qələbə və müqəddəs zəfərini qazandı, işğalçı ölkəni qarşısında diz çökdürdü, təslim etdi.

44 günlük müharibə ilə həm Qarabağ münafiqəsi başa çatdırıldı, həm də status-kvo, cəbhə, təmas xətti cəhənnəmə göndərildi, gorbagor edildi. Həmçinin, bütün dünyanın gözü qarşısında bir daha Azərbaycanın öz gücünü